

## BİBLİOQRAFIYAŞUNASLIQ ÜZRƏ ELM VƏ TƏDRİS MƏRKƏZİ

Dos. N.İ.İsmayılov, F.d. X.T.Ağayeva

**Açar sözlər:** Biblioqrafiyaşunaslıq kafedrası, elmi fəaliyyət, tədris prosesinin təşkili, kadr hazırlığı

Hər bir xalqın tarixi keçmiş, bu günü və gələcəyi onun mənəvi sərvəti olan sənədlərdə yaşayır. Bu mənəvi sərvəti özündə əks etdirən Azərbaycanın milli biblioqrafiyası çox zəngin tarixi ənənələrə malikdir. Milli biblioqrafik informasiya sistemi xalqımızın mədəni-mənəvi sərvəti olan müxtalif növ məqsəd və oxucu istiqamətli biblioqrafik ehtiyatı özündə birləşdirir. Qədim dövrlərdə ibtidai formada yaranan biblioqrafik fəaliyyət, XIX əsrin sonu, XX əsrin əvvəllərində təcrübə biblioqrafik fəaliyyət sahəsinə, XX əsrin 50-ci illərində isə elmi-təcrübə fəaliyyət sahəsinə çevrilir. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsi nəzdində Kitabxanaşunaslıq və biblioqrafiya şöbəsinin və eyni zamanda Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının fəaliyyətə başlaması ilə sahə üzrə elmin əsası qoyuldu və elmi-tədqiqat fəaliyyəti başladı.

1947-ci ildən Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının ilk müdürü Əliheydər Qəhrəmanov olmuşdur. O, 1959-cu ilə qədər Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasına başçılıq etmiş kitabxanaşunaslıq və biblioqrafiyanın ayrı-ayrı sahələrinə dair mühazirələr oxumuş, Kitabxanaçılıq şöbəsində tədris prosesinin təşkilində, tədris planlarının, proqramların tərtibində yaxından iştirak etmişdir.

1955-ci ildə Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasında yeni tədris planının tətbiqi nəticəsində ixtisas fənləri üzrə dərs saatlarının artırması ilə əlaqədar olaraq kafedra şöbənin axırıcı kurs tələbəsi Abuzər Xələfov müəllim vəzifəsində saxladı. 1961-ci ildə A.Xələfov namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi dərəcəsini aldı və 1963-cü ildən Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasına başçılıq etməyə başladı.

Sahə üzrə elmi-tədqiqat fəaliyyətinin genişlənməsi, tədris olunan fənlər silsiləsində biblioqrafiya fənlərinin xüsusi çəkisinin artması fakültədə yeni, müstəqil Biblioqrafiya kafedrasının yaradılması üçün əlverişli şərait yaratdı.

Kitabxanaçılıq fakültəsinin dekanı, professor A.A.Xələfov bununla əlaqədar olaraq rektorluğa müraciət etdi. Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi 1968-ci ildə universitet rektoruğunun xahişini nəzərə alaraq Kitabxanaçılıq fakültəsində Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının bazasında ayrıca Biblioqrafiya kafedrasının təşkil edilməsi haqqında əmr verdi. Bu əmrə uyğun olaraq 1968-ci ildə Biblioqrafiya kafedrası açıldı. Bu professor A.Xələfovun apardığı gərgin mübarizənin nəticəsi kimi qiymətləndirilməlidir. Kafedranın açılması ilə milli biblioqrafiyaşunaslıq elmi üzrə

sanballı elmi-tədqiqat işlərinin daha geniş miqyasda aparılmasına və alınan natiçələrin tədris prosesinə tətbiqinə başlanıldı. Kafedranın ilk müdürü vəzifəsinə pedaqoji elmlər namizədi, dosent, uzun illər təcrübü sahədə çalışmış, peşkar bibliografi, bir sıra elmi əsərlərin və bibliografiq göstəricilərin müəllifi, fakültənin ilk vətirmələrindən biri olan Əşrəf Teymur oğlu Xələfov seçildi.

Müstəqil Biblioqrafiya kafedrasının yaranması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə idi və ali kitabxanaçılıq təhsilinin daha da tek-milləşməsi, bibliyoqrafiya fənlərinin tədrisinin keyfiyyətə xoxşlaşdırılması və nəhayət, bibliyoqrafiyasına işləgə dair elmi-tədqiqat işlərinin aparılması üçün müstəsna əhəmiyyət kəsb edirdi.

Bibliografiya kafedrasında ilk işləməyə başlayan müəllimlər sırasında Əməkdar Mədəniyyət işçisi prof. Zöhrab Əliyev, dos. Əşrəf Xələfov, dos. Hacı Həsənov, prof. Bayram Allahverdiyev, dos. Fərman Bayramov var idi.

Biblioqrafiyaşunashığın elmi əsasının qoyulmasına tanınmış alim, peşəkar biblioqraf, Azərbaycanda biblioqrafiyanın yaradıcılarından olan, Respublikə Dövlət Kitab Palatasının müdürü işləmiş, 1959-cu ilə qədər Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasına başçılıq etmiş Əliheydər Qəhrəmanovun xüsusi xidmətləri olmuşdur. Biblioqrafiyaşunashığa dair ilk dərsliklərin müəllifi, ixtisasca ədəbiyyatşünas olan Ə.Qəhrəmanov 50-ci illərdə yazdığı "Ümumi biblioqrafiyadan müxtəsər məlumat" (1953), "Ümumi biblioqrafiyanın əsasları: Dərs vəsaiti" (1958) adlı əsərlərində biblioqrafiyaşunashığın nəzəri və metodiki məsələlərindən bəhs etmiş, bir sıra dəyərli fikirlər söylemişdir.

Sənəd axınının sürətli artımı, sənəd kütłesinin zənginləşməsi biblioqrafik fəaliyyətin də vəzifələrini mürəkkəblaşdırır, onun sahələrə görə fərqləndirilməsinə səbəb olurdu. 50-ci illərin sonlarında “Ümumi biblioqrafiya” kursu ilə yanaşı “Sahəvi biblioqrafiya” kursları da tədris planına daxil edilir. Bunlardan “İctimai-siyasi ədəbiyyatın biblioqrafiyası”, “Təbii-elmi, texniki və kənd təsərrüfatı ədəbiyyatının biblioqrafiyası”, “Bədii ədəbiyyat və ədəbiyyat-şünaslığın biblioqrafiyası” kurslarını qeyd etmək olar. 60-ci illərin əvvəl-lərindən Kitabxanaçılıq şöbəsində təhsil alan tələbələr arasında ixtisaslaşma aparılır. 1962-1963-cü tədris ilində şöbə Kitabxanaçılıq fakültəsinə çevirilir. Müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılması bütün sahələr kimi biblioqrafik fənlərin də tədrisi prosesinin səmərəli təşkilinə müsbət təsir göstərir.

1964, 1970, 1984-cü illərdə tədris planlarının bir neçə dəfə dəyişdirilməsi bibliografiya fənlərinin tədrisinin daha da təkmilləşdirilməsinə səbəb olur. Bibliografların peşə hazırlığının dərin metodiki əsaslara malik olması, nəzəri-metodik və təcrübə biliklərin vacibliyi nəzərə alınaraq 1984-cü il tədris planına müvafiq olaraq "Bibliografiyaşunaslıq. Ümumi kurs" və "Kitabxanada bibliografiya işinin təşkili və metodikası" kimi iki əsaslı fənn daxil edilmişdir. (3, s.40)

1990-ci illərin əvvəllərində respublikamızın müstəqillik əldə etməsi

təhsil sistemində də böyük dəyişikliyə yol açdı, təhsil sistemi milli mənəvi dəyərlərə əsaslanmağa başladı və fakültədə yaradılan tədris proqramlarında, dərslik və dərs vəsaitlərində milli mentalitet, milli dəyərlər nəzərə alınmağa başladı.

Respublikamızda təhsil sistemi üç pilləlidir. Birinci mərhələ olañ baki-lavr təlimi üçün təsdiq olunmuş tədris planına görə, fakültədə “Ümumi biblioqrafiyasınlıq”, “Kitabxanada biblioqrafiya işinin təşkili və metodikası”, “Azərbaycan biblioqrafiyasının tarixi”, “Xarici biblioqrafiya”, “Ölkəşünaslıq biblioqrafiyası” kimi əsas fənlər və “Sosial-siyasi ədəbiyyatın biblioqrafiyası”, “Elmi-tabii texniki və kənd təsərrüfatının biblioqrafiyası”, “Bədii ədəbiyyat və ədəbiyyatşünaslığının biblioqrafiyası”, “Uşaq və gənclər üçün ədəbiyyatın biblioqrafiyası”, “Normativ-texniki və patent ədəbiyyatının biblioqrafiyası” kimi sahəvi fənlər tədris olunur.

1997-1998-ci tədris ilində bakalavr təhsilində ixtisaslaşma ləğv edilmiş və sahəvi bibliografik fənlər kimi tədris olunan fənlər ümumi fənn kimi tədris olunmağa başlayır.

1997-1998-ci tədris ilindən magistr təhsil mərhəlesi başlanılmışdır. Fakültədə Kitabxanaşunaslıq, Bibliqrafıyaşunaslıq, Nəşriyyat işi və redakte etmə ixtisaslaşması üzrə kadrlar hazırlanır. Həmin illərdə magist təhsili üçün bibliqrafıyaşunaslıq fənləri üzrə tədris proqramlarının hazırlanması qarşıda duran müümən vəzifə olmuşdur. "Bibliqrafik fənlərin tədrisi metodikası", "bibliqrafik informasiya:nəzəri metodoloji və metodiki əsasları", "Bibliqrafik fəaliyyət və bibliqrafik axtarış", "Kitabxana bibliqrafiyası", "Bibliqrafik proseslərin texniki vasitələri və avtomatlaşdırılmış informasiya-axtarış sistemlər", "Pedaqoji ədəbiyyatın bibliqrafiyası" magistr hazırlığı üçün ixtisaslaşdırılmış fənn proqramları hazırlanmışdır.

2012-ci ildə fakültənin yeni tədris planı hazırlanmış və tədris planına milli mentalitə və müasir dövrün tələblərinə uyğun yeni fənlər daxil edilmişdir. Hazırda yeni tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanması istiqamətində kafedrada mühüm işlər görülür.

Hər bir elm sahəsinin inkişafı həmin sahə üzrə aparılan elmi-tədqiqat işlərinin səviyyəsindən və müdafiə olunan dissertasiyaların nəticələrinin təc-rübəyə tətbiqindən asılıdır.

Uzun illərdən bəri «Rus-Azərbaycan ədəbi əlaqələri» mövzusu üzrində işləyən Ə.Qəhrəmanov bu mövzunu 1955-ci ildə başa çatdırılmış, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Bu dissertasiya iki hissədən ibarət yazılmışdı. Birinci hissədə konkret materiallar əsasında rus-azərbaycan ədəbi əlaqələri nəzəri cəhətdən öyrənilmiş, ədəbiyyatların bir-birinə qarşılıqlı tasarı tədqiq olunmuş, ciddi elmi nəticələr çıxarılmışdır. Dissertasiyanın ikinci hissəsi bibliografiya idi. Uzun müddət bibliografiyə fəaliyyətə məşğul olan Ə.Qəhrəmanov rus-azərbaycan ədəbi əlaqələrinə dair çox zəngin materialları

əhətə edən qiymətli biblioqrafiya yaratmışdır. Dissertasiya işinin ikinci hissəsi adlandırılan bu biblioqrafiyanın özü də böyük zəhmət nəticəsində başa gəlmiş ciddi elmi-tədqiqat əsəri idi.

Biblioqrafiyaşunaslıq ixtisası üzrə müdafiə edilmiş birinci dissertasiya işi fakültəni 1954-cü ildə bitirmiş, Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının biblioqrafiya ixtisası üzrə ilk aspiranti olmuş Zöhrab Hüseyin oğlu Əliyevin adı ilə bağlıdır. Zöhrab Əliyev aspiranturaya 1956-ci ildə qəbul olunmuşdur. Həmin ildə kafedra tərəfindən təsdiqlənmiş «Azərbaycanda biblioqrafiya işinin tarixi (1920-1958-ci illər)» adlı dissertasiya mövzusu üzərində tədqiqat aparmağa başlayan Z.H. Əliyev 1963-cü ildə tədqiqatını başa çatdırmış və Azərbaycan Pedaqoji İnstitutunun Elmi Şurasında müdafiə edib pedaqoji elmlər namizədi alimlik dərəcəsini almışdır. Respublikamızda bu sahəyə dair heç bir tədqiqat aparılmışından Azərbaycan biblioqrafiyasının tarixinin öyrənilməsi və sahə üzrə ciddi elmi-tədqiqat əsərinin yaradılması respublikamızda biblioqrafiyaşunaslığın inkişafında mühüm hadisə idi.

Müəllifin respublikanın arxiv sənədləri və statistik materiallar, böyük kitabxanaların hesabatları əsasında yazışbaşa çatdırıldığı bu elmi-tədqiqat əsəri fakültənin tələbə və müəllimləri üçün bu gün də böyük əhəmiyyət kəsb edir.

Zöhrab Əliyev apardığı tədqiqatların nəticəsi olaraq 70-ci illərdə Azərbaycan biblioqrafiyasının tarixinə və biblioqrafiyanın nəzəriyyəsinə aid dərs vəsaitlərini çap etdirmişdir.

Kafedranın aparıcı müəllimlərindən olan Əşref Xələfov 1966-ci ildə "V-VIII sinif şagirdlərinin mütaliəsinə rəhbərlik (respublika usaq və məktəb kitabxanalarının materialları və tacribası əsasında)" mövzusunda namizədlik dissertasiyasını akademik Mehdi Mehdiyadənin elmi rəhbərliyi ilə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi aldı.

Kafedranın müəllimlərindən olan Hacı Həsənov 1966-ci ildə "Sovet Azərbaycanında kitab nəşrinin tarixindən (1920-1932)" adlı namizədlik dissertasiyasını 1966-ci ildə müdafiə etmiş və tarix elmləri namizədi elmi adını almışdır.

1970-ci ildə kafedranın müəllimi Fərman Bayramov «Cəlil Məmmədquluzadə ərinin nəşr tarixi və yazıçının biblioqrafiyası» adlı namizədlik dissertasiyasını Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Elmi Şurasında müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Fərman Bayramovun dissertasiya işində C. Məmmədquluzadə əsərlərinin nəşri və biblioqrafiyası haqqında geniş və ətraflı məlumat verilməklə yanaşı, yazıçının əsərləri mətnşunaslıq nöqtəyi-nəzərində tədqiq olunmuş, onun təxəllüslerinin müəyyənləşdirilməsi məsələlərinə də toxunulmuş, elmi ictimaiyyət üçün qiymətli faktlar aşkarılmışdır.

70-80-ci illərdə dərs yükünün artması kafedraya cavan qüvvələr cəlb edilməsinə imkan verdi. Aspiranturunu müvəffəqiyyətlə bitirmiş Nadir İsmayılov, Rasim Süleymanov, Əliyusif Məmmədov kafedrada müəllim saxlanıldılar.

Kafedranın baş müəllimləri Raifə Vəzirova, Qəməzə Hacıyeva, S. Sadıqova qiyabi aspiranturada təhsil almış, laborant vəzifəsindən baş müəllim vəzifəsinə qədər yüksəlmişlər.

Kafedranın xətti ilə ilk aspirantların qəbul edilməsi elmi kadrların hazırlanmasına müsbət təsir göstərdi. 1983-cü ildə aspiranturaya qəbul edilmiş Nadir İsmayılov 1987-ci ildə Moskva şəhərində "Региональная библиотечно-библиографические ресурсы по медицине: этапы развития, состояние и пути совершенствования: (на матер. Азерб.)" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi adına layiq görüldü.

Kafedranın əyani aspiranti Rasim Süleymanov 1991-ci ildə "Rus sovet ədəbiyyatının Azərbaycanda nəşri" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

2002-2007-ci illərdə kafedrannı dissertanti olmuş, Xuraman Ağayeva 2009-cu ildə "Azərbaycanda pedaqoji elmlərin biblioqrafik informasiya təminatı: tarixi müasir vəziyyəti və təkmilləşdirilməsi yolları" adlı dissertasiya işini 30 may 2009-cu ildə müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 aprel 2010-cu il tarixli qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır və hazırda kafedranın müəllimidir.

Kafedranın dissertanti olmuş Arzu Vəliyeva 2011-ci ildə "M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik fəaliyyəti (1970-2000-ci illər)" adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Kafedranın 1995-1999-cu illərdə qiyabi aspiranti olmuş Solmaz Sadıqova 2011-ci il 03 dekabr tarixində "Azərbacan mətbuatının (kitab və dövri nəşrlər) biblioqrafik repertuarı: tarixi, müasir vəziyyəti və perspektivləri (1959-2000)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 03 oktyabr 2012-ci il tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır və hazırda kafedranın baş müəllimidir.

90-ci illərdə kafedranın dissertanti olmuş baş müəllim Sima İsmayılova 2012-ci ildə "Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq üzrə mütəxəssislərin biblioqrafik informasiya təminatı: müasir vəziyyəti və perspektivləri (1965-2000-ci illər)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Hazırda kafedranın professor-müəllim və işçi heyəti 9 nəfərdən ibarətdir. Bunlardan bir nəfəri elmlər namizədi, dosent, 3 nəfəri fəlsəfə doktoru baş müəllim, 2 nəfəri baş müəllim, bir nəfər müəllim, bir nəfər tədris laboratoriyası müdürü və bir nəfər baş laborantdır.

Müstəqil Biblioqrafiyaşunaslıq kafedrası 55 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddətdə kafedraya 4 müdir başçılıq etmişdir. Kafedranın ilk

müdiri 1968-78-ci illərdə dos. Əşrəf Xələfov, 1978-83-cü illərdə dos. Hacı Həsənov olmuşdur. 1983-cü ildən 2007-ci ilə kimi kafedraya prof. Zöhrab Əliyev başçılıq etmişdir. Hazırda kafedra müdürü dosent Nadir İsmayılovdur.

Kafedranın inkişafında və təkmilləşməsində hər bir kafedra müdürünin xidmətlərini xüsusi qiymətləndirmək lazımdır. Xüsusilə prof. Z.H. Əliyevin fəaliyyəti dövründə kafedra xeyli genişlənmiş, əməkdaşların sayı xeyli artmış, dissertasiyalar müdafiə olunmuş, dərsliklər, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər, elmi məqalələr yazılmışdır. Respublikamızda bibliografiya ixtisası üzrə yeganə professor olan Z. Əliyev bu sahədə aparılan elmi-tədqiqat işlərinə ləyaqətlə rəhbərlik etmiş, sahə üzrə 5 nəfər alim yetişdirmişdir.

Hazırda fakültənin strukturunda Bibliografiyaşunaslıq kafedrası mühüm yerlərdən birini tutur və kafedrada milli bibliografiyaşunaslığın inkişafı, təkmilləşdirilməsi üçün əsaslı işlər görülür.

Fakültənin əsas ixtisas kafedralarından biri kimi fəaliyyət göstərdiyi illər ərzində Bibliografiyaşunaslıq kafedrasının əməkdaşları ardıcıl olaraq elmi-tədqiqat işi aparmışlar. Kafedra bakalavr və magistr mərhələləri üçün bibliografik fənlər üzrə tədris prosesinin təşkilinin həyata keçirilməsi ilə yanaşı bibliografiyaşunaslıq sahəsində elmi-tədqiqat işləri ilə də yaxından məşğul olur, Azərbaycanın bibliografiyasının ümumi təşkili məsələlərini, bibliografik fəaliyyətin ayrı-ayrı sahələrinin inkişafı vəziyyətini tədqiq edib bibliografiyaşunaslıq baxımından elmi ümumiləşməsini verir. Elmi-tədqiqat işlərinin nəticələri tədris prosesinin tətbiqində, əməli bibliografik fəaliyyətin metodiki və texniki tətbiqinin təkmilləşdirilməsində çox böyük əhəmiyyət kəsb edir.

Elmi-tədqiqatların nəticələri 1970-1979-cu ildə professor A.Xələfovun redaktorluğu ilə nəşr edilən "Azərbaycan Dövlət Universitetinin Elmi əsərləri: "Kitabxanaşunaslıq və bibliografiya" seriyasında öz əksini tapırdı. 1980-ci ildə bu mühüm ardi davamedən nəşrin çapı dayandırıldı. 80-90-ci illərdə elmi-tədqiqatların nəticələri fakültənin mövzu məcmüələrində dərc olunmağa başladı.

80-90-ci illərdə kafedrada "Müasir mərhələdə Azərbaycanda bibliografiya işi məsələləri" (1982), "Sosializmin təkmilləşdirilməsi illərində Azərbaycanda elmi-işçilərə kitabxana bibliografiya xidməti" (1985), "Sənəd axını və elmin müxtəlif sahələrinin bibliografik təminatı problemi" (1986), "Azərbaycan kitabxanalarında oxuculara bibliografik xidmət problemi" (1989), "Sovet Azərbaycanında bibliografiyaşunaslıq və kitabşunaslığın nailiyətləri" (1990) adlı mövzu məcmüələri nəşr olunmuşdur.

Kafedranın elmi-tədqiqat fəaliyyəti qabaqcədan planlaşdırılır. Əvvəlk dövrdən fərqli olaraq 2006-ci ildən elmi-tədqiqat işi üç il üzrə, yəni 2008-ci ilə qədər nəzərdə tutulmuşdur və dövlət qeydiyyat mərkəzi tərəfindən təsdiq olunmuşdur.

2006-2008-ci illər üçün elmi istiqamət kimi «Azərbaycan bibliografiyaşunaslığı» götürülmüş və «Azərbaycan respublikasında bibliografik

fəaliyyətin təşkili» probleminin planlaşdırılmasında mühüm vasitələrdən olan bibliografiya ehtiyatlarının tədqiq olunması və respublika əhalisinə bibliografiya xidmətin təkmilləşdirilməsi yollarının müəyyənləşdirilib nəzəri-metodiki cəhətdən əsaslandırılması və tətbiqi ilə bağlıdır. Elmi işin yerinə yetirilməsi mərhələlərə görə müəyyənləşdirilmişdir.

Birinci mərhələdə, yəni 2006-ci ildə materialların toplanması və araşdırılması, faktlar bazasının yaradılması, ikinci mərhələdə (2007) faktların təhlili və sistemləşdirilməsi, üçüncü mərhələdə (2008) elmi-tədqiqatın ümumilaşdırılması, yekunlaşdırılması, nəşri və əməli tətbiqi üçün şərait yaradılması.

Bibliografiya kafedrası da bu rəhbər materialları əldə rəhbər tutmuşdur. Cəmiyyətin bibliografiya məhsula, bu məhsulun keyfiyyətinə artan tələbatı bibliografiyaşunaslıq elmindən tələb edir ki, bibliografiya fəaliyyət intensiv inkişaf yoluna keçsin, bu fəaliyyətin səmərəliliyi nəzərəçarpacaq dərəcədə yüksəlsin.

Kafedrada 2012-ci ildə, əsasən 2 problem üzrə elmi-tədqiqat işləri aparılmışdır. Birinci problem «Azərbaycanda bibliografiya fəaliyyətin vəziyyəti və inkişafı perspektivləri» adlanır. Bu istiqamətdə tədqiqat aparılların Azərbaycanda bibliografiya məlumatın hazırlanması və tələbatçılara çatdırılması ilə məşğul olan respublikanın mərkəzi kitabxanalarının fəaliyyəti təhlil edilmişdir. Bu müəssisələrin tələbatçılara göstərdiyi differensial bibliografiya xidmətin xüsusiyyətləri da nəzərdən keçirilmişdir. Son beş ildə kafedranın əməkdaşlarının elmi-tədqiqat işinin mövzusu bibliografiyaşunaslığın aktual problemlərinə həsr edilmişdir. Kafedranın elmi-tədqiqat fəaliyyətində dissertasiya işlərinin mövzularının tədqiqinə həmişə ciddi fikir verilmiş, bibliografiyaşunaslığın ayrı-ayrı problemləri dissertasiya mövzuları kimi işlənmişdir.

Bibliografiyaşunaslıq kafedrası respublikada bibliografiyaşunaslıq sahəsində elmi-tədqiqat işi aparan əsas mərkəzdir. Müstəqillik əldə etdiyimiz bir zamanda bibliografiya fəaliyyətin ayrı-ayrı sahələri üzrə qoyulan problemlər də bilavasitə milli bibliografiya dəyərlərimizin yeni istiqamətdən öyrənilməsi və müasir tələblər əsasında qiymətləndirilməsi ilə əlaqədardır. Kafedranın əməkdaşları tədris etdikləri fənləri və apardıqları əlaqədar elmi-tədqiqat işlərini müstəqil Azərbaycan Respublikasının sosial-siyasi həyatı ilə yaxından əlaqələndirir, bibliografiya fəaliyyətin Azərbaycanda təşkili, inkişafı vəziyyətini tədqiq etməklə yanaşı milli dəyərləri ümumi bəşəri dəyərlərlə dəha da zənginləşdirmək, bibliografiya sahəsində ümumdünya informasiya bazarına çıxmamaq, bələliklə, milli və ümumbəşəri zəminda bibliografiya informasiya xidməti yollarını müəyyənləşdirmək üçün ciddi səy göstərirler.

Kafedra müdürü dosent Nadir İsmayılov Azərbaycanın kitabxana-bibliografiya ehtiyatlarının inkişafı vəziyyəti, perspektivləri, yerləşdirilməsi və onlardan istifadə səmərəliliyi sahəsində və müstəqil Azərbaycanın informasiya tələbatçıları bibliografiya təsir miqyasının genişləndirilməsi və bibliografiya təminatda bir çox cəhətdən kompleksliliyin, həyata keçirilməsi üçün

əhəmiyyətli olan problemin həlli istiqamətində çox maraqlı tədqiqat aparır. Tədqiqatın nəticələri respublikamızda və xaricdə dərc olunmuşdur. Problemlə əlaqədar olaraq onun 2005-ci ildə rus dilində monoqrafiyası çap olunmuşdur.

Kafedrada aparılan elmi-tədqiqatların əsas məqsədlərindən biri də milli dəyərlərimizə əsaslanan, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda gedən ciddi mübarizə zəminində və buna müvafiq səviyyədə ali təhsilli peşəkar kitabxanaçı-biblioqraf kadrların hazırlanması tələblərinə uyğun gələn tədris ədəbiyyatını yaratmaqdan ibarətdir. Dos.Ə.Xələfovun "Bədii ədəbiyyat və ədəbiyyatşünaslığın biblioqrafiyası: dərs vəsaiti" (1986) Professor Z.Əliyevin "Ümumi biblioqrafiyaşünaslıq: dərs vəsaiti" (2001), "Azərbaycan biblioqrafiyasının tarixi: dərslik" (2007), dos.N.İsmayılovun "Elmi-təbii ədəbiyyatın biblioqrafiyası" (2004), "Ölkəşünaslıq (diyarşünaslıq) üzrə biblioqrafik fəaliyyət" (2004), Q.Hacıyevanın "Xarici biblioqrafiya", "Ölkəşünaslıq(diyarşünaslıq) üzrə biblioqrafik fəaliyyət" (2004), S.İsmayılovanın "Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə sənəd kütłəsi biblioqrafiyalasdırma obyekti kimi: dərs vəsaiti (2008)" kimi tədris-metodiki vəsaitlər diqqətəlayiqdir.

1997-98-ci tədris ilində tədris planına uyğun olaraq magistr təhsili üzrə qəbul başlanmışdır. Bu vaxta qədər 39 nəfər biblioqrafiyaşünaslıq ixtisaslaşması üzrə magistr, hazırlanmış və onlar müxtəlif müəssisələrdə müvəffəqiyyətlə çalışırlar. Bu kafedra üzvlərinin arasında tamamilə yeni vəzifələr qoymuşdur. Kafedranın elmi-pedaqoji heyəti hər şeydən əvvəl magistr təhsili tələblərinə uyğun tədris proqramları hazırlamalı idi. Kafedranın elmi adı olan əməkdaşları magistraturadada tədris olunan bütün fənlər üzrə tədris proqramları hazırlamışlar və 2012-ci ildə tədris planında dəyişikliklər edildiyinə görə yeni tədris proqramlarının hazırlanması sahəsində işlər davam etdirilir.

Müstəqillik illərində tədris prosesinin yeniləşməsi, üç pilləli tədris planlarına keçid kafedra qarşısında mühmüm vəzifələr qoyurdu. Belə ki, birinci növbədə bakalavr və magistr pillələri üzrə ixtisasın və ixtisaslaşmanın standartı və tədris planı hazırlanmalı idi. Professor A.Xələfovun rəhbərliyi altında fakültə dekanlığı bu işin öhdəsində gəldi və biblioqrafiya fənlərinin sayı və saatları artı. Hazırda kafedrada biblioqrafiyaşünaslıq ixtisaslaşması üzrə yeni tədris planı hazırlanmışdır. Tədris planında köklü dəyişikliklər edilmiş, bir sıra yeni fənlər bu plana daxil edilmişdir. Bunlara misal olaraq "Azərbaycanın milli ideologiyasının biblioqrafiyası" "Bibliometriya", "Biblioqrafiyaşünaslığın tədrisi metodikası", "Sənədlərlə iş (annotasiyalasdırma, referatlaşdırma və indeksləşdirmə)", "Soraq-biblioqrafiya xidmətinin təşkili və idarə olunması", "Rəqəmsallaşdırma texnologiyası", "Beynəlxalq biblioqrafik əməkdaşlıq", "Azərbaycanda tabiətşünaslığın biblioqrafiyası", "Humanitar elmlərin biblioqrafiyası", "Biblioqrafik vəsaitlərin tərtibi metodikası" kimi fənləri göstərmək olar.

Kafedrada elmi-nəzəri seminarlar da davam etdirilir. Belə seminarlarda dos. N.İsmayılov "Biblioqrafik ehtiyatın yerləşməsinin bəzi məsələləri", pedaqogika üzrə fəl. dok. X.Ağayeva "Yeni informasiya kommunikasiyaları texnologiyalarının biblioqrafik proseslərə tətbiqi", tarix üzrə fəl. dok. S.Sadiqova "Azərbaycan kitabı" göstəricisinin axtarış imkanları", baş müəllim Q.Hacıyeva "Ölkəşünaslıq biblioqrafiyasının müasir problemləri", baş müəllim S.İsmayılova "Uşaq ədəbiyyatı biblioqrafiyası müasir mərhələdə", müəllim İ.Bayramova "Gəncə-Qazax iqtisadi regionunda kitabxana-biblioqrafiya ehtiyatlarının müasir vəziyyəti" ilə əlaqədar maraqlı məruzələrlə çıxış etmişlər.

Kafedranın əməkdaşlarından dos. N.İsmayılov, fəl. dok. X.Ağayeva, fəl. dok. S.Sadiqova, baş müəl. S.İsmayılova, baş müəl. Ə.Məmmədov, müəl. İ.Bayramova, BDU-nun yaradılmasının 90 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda, AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən "Müasir informasiya məkanı və kitabxanalar" adlı respublika konfransında, Beynəlxalq İnformasiyalasdırma Akademiyasının akademiki, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor A.Xələfovun anadan olmasının 80 illik yubileyi münasibətilə keçirilən elmi konfransda maraqlı mövzularla çıxış etmişlər.

2012-ci ilin dekabr ayında Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illiyi tamam olur. Bu məqsədlə 18 may 2012-ci il tarixində BDU-da "Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri" adlı gənc tədqiqatçıların respublika Elmi Konfransı keçirilmişdir. Konfransda dos.N.İsmayılov, f.d.X.Ağayeva, f.d.S.Sadiqova, B.M.S.İsmayılova, müəl. İ.Bayramova, b.l.C.Şirinov maraqlı məruzələrlə çıxış etmişlər.

Kafedranın bazasında «Biblioqrafik informasiya-axtarış sistemləri» tədris laboratoriyası fəaliyyət göstərir. Rektorluğun 19 noyabr 1986-ci il tarixli 1/229 sayılı əmri ilə yaradılan «Biblioqrafik informasiya-axtarış sistemləri» adlı tədris laboratoriyasının arasında duran əsas məqsəd biblioqrafik fənlər üzrə tədris prosesinə, xüsusilə seminar və təcrübə məşğələlərin təşkilinə və gedişinə, tədris olunan fənlərin daha yaxşı, daha əyani mənimmsənilməsinə, nəzəri biliyi təcrübə biliklə əlaqələndirməyə, biblioqrafik proseslərin əyani mənzərəsinin yaradılmasına xidmət etməkdən ibarətdir.

Müəllim və tələbələrin müxtəlif növ sənədlərə - dərsliklərə, dərs vəsaitlərinə, proqramlara, biblioqrafik göstəricilərə və digər tədris ədəbiyyatına olan tələbatını ödəmək məqsədilə laboratoriyyada 2000-nə yaxın müxtəlif mənbəni əhatə edən fond yaradılmışdır. Burada toplanmış məlumat nəşrləri, biblioqrafik nəşrlər, kataloq və kartoteka sistemi müxtəlif növ biblioqrafik axtarış aparmağa imkan verir və tələbə, müəllim kollektivinə biblioqrafik xidmət göstərilir.

Tələbələrdə müstəqil tədqiqatçılıq qabiliyyətinin yaranmasında, onların müasir tələblərə uyğun mütəxəssislər kimi yetişmələrində Tələbə elmi dərnəyinin mühüm əhəmiyyəti vardır. Məhz bu səbəbdən də «Biblioqrafiyaşünaslıq» kafedrasının professor-müəllim heyəti eyni adlı tələbə elmi dərnəyinin

fəaliyyətinə diqqət yetirir, tələbələrin elmi yaradıcılığına rəhbərlik edirlər. Dərnəyin rəhbəri baş müəllim S.İsmayılovadır. Dərnəyin ildə beşaltı iclası keçirilir. Bu iclaslarda fakültənin fərqlənən, elmi yaradıcılığa marağlı olan tələbələri yaxından iştirak edirlər. Dərnəyin iclaslarında çıxışlar böyük maraqla dinlenir.

Azərbaycan Respublikasında ali təhsil sistemində gedən dərin dəyişikliklər, dövlətin bu sahəyə qayğısı bibliografiyaşunaslıq elminin inkişafında və bibliografiya fənlərinin tədrisində də özünü göstərir. Artıq üçüncü pillə-doktorantura pilləsi üzrə kadr hazırlığının astanasındayıq. Ümid etmək olar ki, yaxın gələcəkdə bibliografiyaşunaslıq kafedrasının kadr potensialı daha da möhkəmlənəcək, kafedra bibliografiyaşunaslıq üzrə respublikamızda əsas elmi mərkəz kimi fəaliyyətini daha da genişləndirəcəkdir.

### Ədəbiyyat

1. Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı.-Bakı: BDU nəşriyyatı, 1987.- 127 s.
2. Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsili (1947-1997).-Bakı: BDU nəşriyyatı, 1998.-124 s.
3. Əliyev Z.H. Kitabxanaçılıq fakültəsində bibliografiya fənlərinin tədrisi // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri və təcrübi jurnal.-151 s.

## Научный и учебный центр по библиографоведения

Н.И.Исмаилов, Х.Т.Агаева

### Резюме

В статье исследовано возникновение и развитие кафедры библиографоведения библиотечного-информационного факультета БГУ. О также рассматриваются деятельность кафедры в области развития науки, организация учебного процесса, подготовка кадров.

**Ключевые слова:** Кафедра библиотековедение, научное деятельности, организация учебного процесса, подготовка кадров

Scientific and educational center of the bibliography

N.I.Ismailov, Kh.T.Agayeva

### Summary

In article investigated emergence and development of the department of bibliography of the library-information faculty of BSU. At the department also are analysed activity in science, organization of the educational process, training of personnel.

**Keywords:** Department of bibliography, scientific activities, organization of the educational process, training of personnel